



№ 35 (29007) 13 fevral 2019-cu il, çərşənbə

Gündəlik ictimai-siyasi qəzet

Qəzet 1919-cu ildən nəşr edilir
www.xalqazeti.com

TƏSİSÇİ: AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN İŞLƏR İDARƏSİ VƏ QƏZETİN REDAKSIYA HEYƏTİ

Prezident İlham Əliyevin Real televiziyasına müsahibəsi

□ **Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev fevralın 12-də Real televiziyasının rəhbəri Mirşahin Ağayeva geniş müsahibə verib. AZƏRTAC müsahibəni təqdim edir.**

– Cənab Prezident, müsahibəyə vaxt ayırdığınızı və bizi qəbul etdiyiniz üçün Sizə minnətdarlığımı bildirirəm və bunu biz Azərbaycan mətbuatına, mediasına Sizin diqqətiniz kimi qəbul edirik, təşəkkür edirik.

– Sağ olun. Siz bilirsiniz ki, mən Azərbaycan mediasına həmişə böyük dəstək göstərmişəm. Mənim media nümayəndələri ilə çoxsaylı görüşlərim bunun əyani sübutudur və həmişə çalışmışam ki, öz işimlə medianin inkişafına dəstək verim. Şadam ki, Azərbaycan mediası bu gün ölkəmizin həyatında önəmli rol oynayır. Deyə bilərəm ki, mən də öz işimdə mediadan gələn xəbərlərə istinad edirəm, bəzi hallarda mediadan bir çox məsələləri öyrənirəm, dərhal reaksiya verirəm. Bu bərdə mən bir neçə dəfə öz fikirlərimi bildirmişəm və hesab edirəm ki, gələcəkdə Azərbaycan mediası ölkəmizin həyatında bundan da böyük rol oynayacaqdır.

Onu da bildirməliyəm ki, bəzən belə bir sual verilir, nə üçün Prezident xarici mediaya daha çox müsahibə verir? Bunun iki səbəbi var. İstərdim ki, bu bərdə də öz fikrimi bildirim, Azərbaycan mediası bu gün ölkəmizin həyatında önəmli rol oynayır. Deyə bilərəm ki, mən də öz işimdə mediadan gələn xəbərlərə istinad edirəm, bəzi hallarda mediadan bir çox məsələləri öyrənirəm, dərhal reaksiya verirəm. Bu bərdə mən bir neçə dəfə öz fikirlərimi bildirmişəm və hesab edirəm ki, gələcəkdə Azərbaycan mediası ölkəmizin həyatında bundan da böyük rol oynayacaqdır.

Onu da bildirməliyəm ki, bəzən belə bir sual verilir, nə üçün Prezident xarici mediaya daha çox müsahibə verir? Bunun iki səbəbi var. İstərdim ki, bu bərdə də öz fikrimi bildirim, Azərbaycan mediası bu gün ölkəmizin həyatında önəmli rol oynayır. Deyə bilərəm ki, mən də öz işimdə mediadan gələn xəbərlərə istinad edirəm, bəzi hallarda mediadan bir çox məsələləri öyrənirəm, dərhal reaksiya verirəm. Bu bərdə mən bir neçə dəfə öz fikirlərimi bildirmişəm və hesab edirəm ki, gələcəkdə Azərbaycan mediası ölkəmizin həyatında bundan da böyük rol oynayacaqdır.

– Təşəkkür edirəm cənab Prezident, biz bunu hiss edirik, qiymətləndiririk. Ümidvaram ki, bu ənənə davamlı olacaq. Azərbaycan 2019-cu il islahatların yeni və daha genişmiqyaslı dalğası ilə başladı. Biz islahatların əhatə dairəsini və əsas hədəflərini mahiyyət etibarilə inqilabi adlandırırıq. Sizcə yanılırmıq ki?

– Mən hesab edirəm ki, siz çox düzgün təhlil apararaq belə bir qənaətə gəlmisiniz. Doğrudan da 2019-cu ildən bizim islahatlarımızın yeni mərhələsi başlayır. Bu da təbii. Çünki ötən il keçirilmiş prezident seçkilərində Azərbaycan xalqı mənə bir daha böyük etimad göstərmiş və mən bu seçkilərə islahatlar gündəliyi ilə gəlmişəm. Təbii ki, keçən ilin ikinci yarısından başlayaraq islahatların dəqiqləşdirilməsi, müəyyən edilməsi və ardıcılığı haqqında çox geniş işlər aparılırdı və bu ilin əvvəlindən yeni islahatlara start verildi.

Onu da deməliyəm ki, Azərbaycan islahatları muntəzəm olaraq keçirilir. İslahatların əsasını ulu öndər Heydər Əliyev 1993-cü ildə qoymuşdur. Məhz o ildən başlayaraq Azərbaycan sabitlik və inkişaf dövrünə qədəm qoymuşdur. Əgər biz o illəri xatırlasaq görərik ki, ən böyük siyasi islahatlar məhz Heydər Əliyevin adı ilə bağlıdır. O, hakimiyyətə gələndə qədər Azərbaycanda senzura mövcud idi. Siz də o vaxt gənc jurnalist kimi bu senzura şəraitində fəaliyyət göstərdiniz. Senzuranın ləğvi edilməsi Heydər Əliyev tərəfindən aparılan çox ciddi islahat idi. Azərbaycana sərmayə qoyuluşunun, xarici sərmayə qoyuluşunun cəlb edilməsi işində çox böyük islahatlar aparıldı. “Əsrin müqaviləsi”, – o vaxt postsovet məkanında bunun təyi-bərabəri yox idi. Məhz Heydər Əliyevin təşəbbüsü ilə bu islahatlar aparıldı. Torpaq islahatı, hansı ki, biz bu gün də onun qoyduğu yolla gedirik və Azərbaycanda fermerlər torpaq vergisi istisna olmaqla, heç bir başqa vergi vermirlər. Bilmirəm dünyanın hansı ölkəsində buna oxşar mənzərə var? İqtisadi islahatlar aparılmışdır.

2003-cü ildən islahatların yeni mərhələsi başlandı və hesab edirəm ki, o vaxt ən böyük islahat regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramının qəbul edilməsi idi. Çünki bu proqram bizə imkan verdi ki, ölkəmizin müxtəlif istiqamətlər üzrə inkişaf strategiyasını müəyyənləşdirək və qısa müddət ərzində çox güclü infrastruktur bazasının yaradılması işində nəticələr əldə edək. Əgər həmin illəri xatırlayırınsınızsa, o vaxt biz infrastruktur baxımından çox geridə idik. Elektrik enerjisi ilə bağlı böyük problemlər, fasilələr var idi, elektrik enerjisi saatlarla verilmirdi. Bu gün Azərbaycan neinki özünü təmin edir, eyni zamanda, böyük həcmdə elektrik enerjisini ixrac edir. Bölgələrdə qaz təchizatı yox idi. Bakı şəhərində qaz təchizatı təqribən, 50 faiz səviyyəsində idi. Bu gün ən ucaq rayonlara, hansılar ki, heç sovet vaxtında qazlaşdırılmamışdı, təbii qaz verilir və qazlaşdırmanın səviyyəsi 95 faizə çatıb. İcməli su layihələrinin icrası böyük əhəmiyyət daşıyır, böyük sosial məsələdir. 2003-cü ildə dayanıqlı və keyfiyyətli icməli su ilə təminat cəmi 20 faiz idi. Bu gün bu, 70 faizə çatıb. Düzdür, 70 faiz də bizi qane edə bilməz. Bakı şəhərində bu, 80 faizdən çoxdur.



Ancaq bu, böyük bir islahat idi. Digər infrastruktur layihələrinə gəlincə, misal üçün, biz artıq bir neçə ildir ki, 5 milyon insana pulsuz tibbi müayinə xidməti göstəririk. Bu, nəyə görə mümkün olub? Ona görə ki, son illərdə ölkəmizin hər bir yerində müasir xəstəxanalar, diaqnostika mərkəzləri yaradılıb. Yeni, bu imkan yaradılıb ki, biz indi ondan istifadə edək. İqtisadi sahədə aparılmış islahatlar, ölkə iqtisadiyyatının şaxələndirilməsi ilə bağlı islahatlar bu yeni realılıqları ortaya qoydu.

Biz birinci dəfə Dünya Bankının “Doing Business” hesabatına 2006-cı ildə düşmüşük. O vaxt biz təqribən, 90-cı, 95-ci və ya 96-cı yerdə idik. Bu gün biz 25-ci yerdəyik. Bu, ciddi islahatdır. Bu, biznes mühitinin yaxşılaşdırılması, sərmayə qoyuluşu üçün yeni imkanların yaradılması istiqamətində inqilabi islahatdır. Baxın, biz bir çox inkişaf etmiş ölkələrdən öndəyik. Bu, çox ciddi nailiyyətdir. Ona görə islahatların bugünkü mərhələsi əvvəlki dövrlərdə aparılmış islahatların məntiqi nəticəsidir. Bu gün isə qarşımızda yeni vəzifələr durur, yeni çağırışlar dayanır. Dünya dəyişir, dünyada gedən proseslər narahatlıq doğurur. Beynəlxalq hüquq prinsipləri artıq belə görünür ki, o qədər də böyük rol oynamır. Ona görə, hər bir ölkə çalışmalıdır ki, maksimum öz daxili resurslarına arxalansın. Əslində, biz bu siyasəti uzun illərdən ki, aparırıq. Əsas hədəf ondan ibarət idi ki, biz iqtisadi cəhətdən heç kimdən asılı olmayaq. Biz iqtisadi müstəqilliyi əldə edəndən sonra əlbəttə ki, öz siyasi addımlarımızı daha inamla atırıq və ölkəmizin maraqlarını daha böyük dərəcədə qoruyuruq.

Ona görə 2019-cu ildən başlayan islahatların əsas hədəfi Azərbaycanı inkişaf etmiş ölkəyə çevirməkdir, ölkədə mövcud olan nöqsanları aradan qaldırmaqdır, vətəndaşları narahat edən problemləri tamamilə gündəlikdən çıxarmaqdır, insanların rifah halını yaxşılaşdırmaqdır, daha güclü, qüdrətli dövlət qurmaqdır. Biz bu istiqamətdə məqsədyönlü, hərtərəfli siyasət aparırıq, həm beynəlxalq mövqelərimizi

möhkəmləndiririk, həm də regional əməkdaşlıq təşəbbüsləri ilə çıxış edirik. Bu gün Azərbaycan Avrasiyanın nəqliyyat mərkəzinə çevrilib. Yeni, nəqliyyat mərkəzlərindən birinə yox, məhz nəqliyyat mərkəzinə çevrilib. Çünki Şimal-Cənub və Şərq-Qərb dəhlizləri ölkəmizin ərazisindən keçir. Biz bu coğrafi vəziyyətdən çox səmərəli istifadə etdik, güclü infrastruktur yaradıldıq. Bu gün Şimal-Cənub və Şərq-Qərb nəqliyyat dəhlizlərində 10-dan çox ölkə əməkdaşlıq edir. Yalnız bir ölkə hər iki layihədə iştirak edir ki, o da Azərbaycandır.

Yeni, bugünkü realılıqlar, dünyada baş verən və bölgəmizdə yaşanan hadisələr dikte edir ki, biz daha səmərəli iş aparmalıyıq və şəffaflıq əsas prinsip olmalıdır. Deyə bilərəm ki, keçən il hazırlanan və bu ilin birinci ayında biz əlavə gəlirlər əldə etdik. Gəlirlər məhz şəffaflıq, düzgün yanaşma hesabına əldə olundu. Bu gəlirlər bizə əlavə maliyyə resurslarının yaranmasına imkan verdi. Biz bu maliyyə resursunu müxtəlif istiqamətlərə – ehtiyatların artırılmasına, infrastruktur layihələrinin icrasına yönəldə bilərdik. Amma mən qərar verdim ki, əldə edilmiş bu əlavə maliyyə resursları, ilk növbədə, vətəndaşların rifah halının yaxşılaşmasına yönəlməlidir və biz bunu da etdik. Güclü sosial siyasət bizim gündəliyimizdə bundan sonra da ən vacib, ən ümdə məsələlərdən biri olaraq qalacaqdır.

– Şəhid ailələri, təqaüddçilər, azmətinatlı ailələr, yıxıcam şəkillə desək, islahatların mərkəzində sadəcə azərbaycanlılar dayanır. Özü də mən burada heç də yalnız şəhid vərsələrinə verilən birdəfəlik müavinətləri, minimum əməkhaqqının, təqaüdlərin artırılmasını nəzərdə tutmuram. Mənə

elə gəlir ki, söhbət daha dərin, daha böyük mətləbdən gedir. Söhbət vətəndaş-dövlət təmasınnı yeni formatına keçiddən gedir.

– Tamamilə haqlısınız. Əlbəttə ki, bizim siyasətimizin mərkəzində Azərbaycan vətəndaşı dayanır. Mən dəfələrlə bu bərdə öz fikirlərimi bildirmişəm və bizim atdığımız addımlar dediklərimi sübut edir. Bizim imkanlarımız artıqca, ilk növbədə, bu gün hələ də ağır vəziyyətdə, çətin şəraitdə yaşayan insanların yaşayış səviyyəsini yaxşılaşdırmağa çalışırıq. Son illər bu istiqamətdə çox böyük işlər görülmüşdür. Baxın, köçkünlər üçün 100-dən çox şəhərcik tikilmişdir. Yeni, mən bilmirəm, hansı başqa ölkədə buna rast gəlinir. Mən bilərəm ki, bu məsələ ilə məşğul olan beynəlxalq təşkilatlar həmişə Azərbaycanı nümunə kimi göstərirlər. Şəhid ailələrinə, Qarabağ müharibəsi əlillərinə 6500-dən çox mənzil verilmişdir. Mən əminəm, hansı ölkədə bu qədər dəstək göstərilir. Şəhid vərsələrinə 11 min manat məbləğində birdəfəlik maddi yardım verilməmişdir. Bu da dünya praktikasında analoqu olmayan bir yanaşmadır. Yeni, bütün bunlar bizim niyyətimizi, siyasətimizi göstərir. Onu göstərir ki, bizim siyasətimizin mərkəzində Azərbaycan vətəndaşdır, onun maraqlarıdır, onun rifahıdır. Eyni zamanda, dedi-yiniz kimi, bu yanaşma daha böyük yanaşmanın tərkib hissəsidir – dövlət-vətəndaş münasibətlərinin. Hesab edirəm ki, bu münasibətlər Azərbaycanı sağlam zəmində qurub. Vətəndaş bu gün bilir ki, dövlət güclü olarsa, onun da həyatı təhlükəsiz olar, risksiz olar, rahat olar və ildən-ilə artan maddi rifah daha da çoxalar.

Eyni zamanda, Azərbaycan vətəndaşı çox yaxşı bilir ki, biz hələ müstəqilliyimizin ilk illərindəyik. Bizim müstəqilliyimizin cəmi 27 yaşı var. Ona görə hər bir vətəndaş öz işi, əməyi, dövlətə olan sədaqəti ilə dövlət müstəqilliyini möhkəmləndirməlidir. Hesab edirəm ki, Azərbaycan bu sahədə də nümunəvi ölkədir. Çünki Azərbaycanda vətənpərvərlik hissləri,

dövlətçiliyə bağlılıq çox yüksək səviyyədədir. Ona görə vətəndaş dövlət qarşısında öz vəzifə borcunu yerinə yetirir və yetirməlidir. Eyni zamanda, dövlət də həmişə vətəndaşın yanında olmalıdır. Yeni, bizim prinsiplərimiz bundan ibarətdir və dövlət ən ağır vəziyyətdə olan vətəndaşın yanında olmalıdır. Gətirdiyim misallar buna əyani sübutdur.

Bütün çətin anlarda dövlət vətəndaşın yanındadır. Təbii fəlakət baş verəndə zaman dövlət vətəndaşın yanındadır. Bu yaxınlarda Şamaxıda zəlzələ baş verdi. İlk növbədə, dövlət qurumları mənim tapşırıqlarımla öz dəstəyini göstərirlər və göstərəcəklər. Bundan əvvəl şimal-qərb bölgəsində bundan daha böyük zəlzələ olmuşdur. Daşqın olmuşdur, minlərlə sakin evsiz-eşiksiz qalmışdır. İnkişaf etmiş ölkələrdə belə olan hallarda nə baş verir? Vətəndaş hansı ki, öz evini sığortalayır, gedir sığorta şirkətindən uzun prosesdən sonra pulunu alır, - əgər ala bilsə, - və o pulla özü üçün yeni ev tikir. Yeni, aylarla, bəlkə də illərlə vətəndaş öz məişət problemini həll edə bilmir. Azərbaycanda nələr baş verir?! Dərhal bütün dövlət qurumları səfərbər olunur, dövlət maliyyə vəsaiti ayırır və evini itirmiş vətəndaşa dövlət xətti ilə ev tikilir. Hansı başqa ölkədə bunlar var?! Bunu deməklə mən öyünmək istəmirəm, sadəcə olaraq, həqiqətləri demək istəyirəm.

Dövlət-vətəndaş münasibətləri sağlam zəmində qurulub. Azərbaycan vətəndaşı bilir ki, ən ağır vəziyyətdə Azərbaycan dövləti onun yanında olacaq. Dövlət işə tam əminidir ki, vətəndaş hər zaman dövlətin arxasında olacaq.

– Şamaxıya gedəndə 92 yaşlı Saray nənə ilə görüşdük. Deyim, cənab Prezident, o, bu saat da Sizinlə görüşün təəssüratları altındadır.

– Saray nənəni xatırlatdınız. Hesab edirəm ki, Saray nənə Azərbaycan qadınının ən yüksək keyfiyyətlərini özündə təcəssüm etdirir. Saray nənə kimi nənələr, analar bizim milli-mənəvi dəyərlərimizi əslər boyu qoruyan insanlar olublar. Hər bir Azərbaycan qadını Saray nənəyə oxşamaq istəyir. Məncə, bu, belədir. Baxın, evi dağılmış 92 yaşında bir qadın, bu adamda nə qədər nikbinlik var. Çünki Saray nənədə inam var ki, dövlət onun yanında olacaq. Sözlən düz, mən Şamaxıya gedəndə bildirdim ki, Saray nənə ilə rastlaşacağam. Mən gedib zəlzələdən ziyan çəkmiş evlərə baxırdım, oradakı vəziyyətə tanış olurdum. Saray nənəni görəndə mən bir daha əmin oldum ki, Azərbaycan xalqı nə qədər böyük xalqdır. Biz xalqımızla fəxr edə bilərik. Ən ağır vəziyyətdə, evi uçub. Sözlən düz, yaqin heç bilmirdi ki, kimsə onun köməyinə gələcək, ya gəlməyəcək. Onun evi təmir olunacaq, ya olunmayacaq, yeni ev tikiləcək, yoxsa yox. Amma bu insanda nə qədər inam, nikbinlik, xeyirxahlıq var. Saray nənə kimi nənələr Azərbaycan xalqının əyləmə ruhunu təcəssüm etdirir. Biz əslər boyu yaşayan bir xalq, bir millət, inkişaf edən bir millət olaraq Saray nənə kimi nənələrə borcluuyq. Ona görə bu görüş mənə də çox böyük təəssürat yaratdı, böyük bir iz buraxdı. Ümid edirəm ki, tezliklə Saray nənə ilə bir daha görüşəcəyəm və onun yeni evinin açarını ona təqdim edəcəyəm.

(ardı 2-ci səhifədə)



Hikmət HACIYEV:
Ermənistan rəsmilərinin son dövrlərdəki açıqlamaları danışıqlar prosesinin irəli aparılmasına xidmət etmir

» 4



ABŞ-ın Azərbaycana yüksək marağı

» 5



Media informasiya məkanındakı dəyişikliklərə çevik reaksiya verməlidir

» 7



Seysmoloji Xidmət Mərkəzi bəyanat yaymışdır

» 8



İslahatlar və minimum əməkhaqqının artırılması eyni prosesin tərkib hissələridir

2018-ci ilin prezident seçkilərindən sonra başlanmış kadr, anti-korrupsiya, struktur və vergi islahatları özünün ikinci mərhələsinə qədəm qoydu. 8 fevral 2019-cu il tarixdə minimum əməkhaqqının artırılması haqqında Prezident sərəncamı məhz ikinci mərhələnin başlanmasının göstəricisidir.

Bu, ikinci mərhələ isə təbii ki, birinci mərhələnin məntiqi nəticəsidir.

İslahatların birinci mərhələsində gömrük və vergi orqanlarında qeyri-şəffaflığa son qoyulması ilə büdcə gəlirlərinin artırılmasına və paralel olaraq struktur islahatları nəticəsində büdcə xərclərinin azaldılmasına nail olundu. Əhali bu mərhələnin nəticələrini gömrük, vergi və başqa dövlət orqanları ilə ünsiyyətdə hiss etdi. İslahatın bu mərhələsi büdcəyə vəsait axınına gücləndirdi. Eyni zamanda, korrupsiyaya qarşı mübarizə gücləndikcə büdcə vəsaitlərinin xərclənməsi də səmərəli məcraya yönəldildi. Vergi islahatlarının da kölgə iqtisadiyyatını xeyli məhdudlaşdıracağı gözlənilir.

Martın 1-dən həmin ödənilmiş islahatlar və pozitiv gözləntilər üzərində islahatların yeni mərhələsinə start verilir. Əhali 2018-ci ilin prezident seçkilərindən

sonra başlanmış islahatların ikinci mərhələsinin nəticələrini minimum əməkhaqqının artırılması ilə hiss etdi. Bu baxımdan 8 fevral 2019-cu il tarixli sərəncamla minimum aylıq əməkhaqqının artırılması islahatların əhalinin rifah səviyyəsinin yaxşılaşdırılması istiqamətindəki təsirləridir. Odur ki, ötən il başlanmış və bu il davam etdirilmiş islahatlarla minimum əməkhaqqının artırılmasına dair sərəncama eyni prosesin tərkib hissəsi kimi baxmaq lazımdır.

Belə ki, 2018-ci ildə aparılmış islahatların nəticəsində büdcəyə daha çox vəsait daxil olmağa başlayır və büdcə vəsaitləri daha səmərəli xərcləndiyi təqdirdə əməkhaqları və pensiyalar artırılır.

Bu, həm də aparılan islahatların ilkin sosial nəticələridir. Ona görə ilkin nəticələrdir ki, zaman keçdikcə islahatların gətirdiyi səmərə də artacaq, büdcədə daha çox vəsait

toplanacaq və buna paralel olaraq sosial müdafiəni gücləndirmək üçün mənbələr daha da genişlənəcək. Ona görə ki, büdcəyə daxil olan vəsaitin artması və bu vəsaitlərin daha səmərəli istifadəsi ilə sosial müdafiə arasındakı əlaqə birləşmiş qablar əlaqəsidir və səbəb-nəticə bağları ilə birləşir.

Bununla da çoxdan can atılan bir hədəfə çatmaq mümkün oldu: Azərbaycanda minimum əməkhaqqı yaşayış minimumu ilə bərabərleşdi. Bu, çox vacib bir sosial göstəricidir.

Sosial müdafiə bazarın və istehsalın stimulu kimi

Ancaq islahatların nəticəsi olan sosial müdafiənin gücləndirilməsinin müsbət iqtisadi təsirləri də var. Belə ki, bazara əlavə 400 milyon manat təkcə minimum əməkhaqqının artması nəticəsində daxil olacaq. Bundan əvvəl pensiyaların artımı da birinci mərhələdə baş verib. Bu

artımlar bazarda alıcılıq qabiliyyətini yüksəldir və pərakəndə satışı stimullaşdırır. Məhz pərakəndə satışın səviyyəsi istehsalçılar üçün siqnal rolunu oynayır. Pərakəndə satış artırsa, deməli, daha çox istehsal etmək üçün imkan yaranır. Odur ki, pərakəndə satışın canlanması ilə düstür gömrük siyasəti üst-üstə düşdüğü təqdirdə yerli istehsal canlanır. Bu da yerli istehsalçının maraqlarına cavab verir.

Həm də gözlənilir ki, bu artımlar inflyasiyanın yüksəlməsinə səbəb olmayacaq. Ona görə ki, yeni, liberal islahatlar istehsalı stimullaşdırmağa yönəlib, bu da yerli istehsalın artacağı və bazara daha çox məhsul çıxarılması, deməli, bazarda təklifin artacağı anlamına gəlir. İstehsal artdığı və təklif böyüdüğü halda isə sosial müdafiə formasında bazara əlavə pul buraxılması, əhalinin alıcılıq qabiliyyətinin yüksəlməsi yalnız tələbi stimullaşdırır və artan təklifə adekvat hala gətirə bilər. Bu, düzgün siyasətdir. Ona görə ki, sosial müdafiə ilə iqtisadi dirçəliş bir paketdə birləşdirir.

İbrahim MƏMMƏDOV,
tarix üzrə fəlsəfə doktoru

Bakı şəhəri MDB-nin ən romantik şəhərlərinin ilk beşliyinə daxil olub. Bunu "TurStat" analitik agentliyi bildirib. Reyting rusiyalı turistlərin iştirak etdiyi internet-sorğusu əsasında tərtib olunub.



Bakı MDB-nin ən romantik şəhərləri reytinginin ilk beşliyində

İlk beşliyə həmçinin Gürcüstan paytaxtı Tbilisi, Qazaxıstanın paytaxtı Astana, Belarus paytaxtı Minsk və Moldovanın Kişinyov şəhərləri daxil olub. Sorğunun nəticələrinə görə respondentlərin 33 faiz səsini almış Tbilisi birinci yerdədir. Sonrakı yerləri 14 səsle Astana, Bakı və Minsk tuturlar.

Moldovanın paytaxtı Kişinyov 10 faiz səs almışdır.

MDB-nin romantik şəhərləri sırasına həmçinin Bişkek və Almatı şəhərləri də daxil olub.

"Xalq qəzeti"



Ötən il pərakəndə ticarət dövriyyəsi 2,7 faiz artmışdır

2019-cu ilin yanvar ayında pərakəndə ticarət şəbəkəsində satılmış məhsulların dəyəri əvvəlki ilin eyni ayının səviyyəsini müqayisəli qiymətlərlə 2,7 faiz üstələyərək 2,9 milyard manata bərabər olmuşdur.



Dövlət Statistika Komitəsindən aldığımız məlumatda bildirilir ki, ticarət dövriyyəsinin 1,5 milyard manatını ərzaq məhsulları, içkilər və bütün məmulatları, 1,4 milyard manatını qeyri-ərzaq məhsulları təşkil etmiş və satılmış məhsulların dəyəri 2018-ci ilin yanvar ayına nisbətən real ifadədə müvafiq olaraq 2,4 faiz və 3,1 faiz artmışdır.

2019-cu ilin yanvar ayında alıcıların son istehlak məqsədilə aldıkları mallara xərclədiyi vəsaitin 44,3 faizi ərzaq məhsullarının, 5,9 faizi içkilər və bütün məmulatlarının, 17,6 faizi toxuculuq məhsulları, geyim və ayaqqabıların, 6,1 faizi elektrik malları və mebellərin, 5,7 faizi avtomobil yanacağına, 1,3 faizi əczaçılıq və tibbi malların, 0,7 faizi kompüterlər, telekommunikasiya avadanlıqları və çap məhsullarının, 18,4 faizi isə digər qeyri-ərzaq məhsullarının alınmasına sərf olunmuşdur.

Hesabat ayında istehlak məhsullarının dəyər ifadəsində 19 faizi ticarət müəssisələri, 50,4 faizi fərdi sahibkarlar tərəfindən, 30,6 faizi isə bazar və yarmarkalarda satılmışdır. 2018-ci ilin yanvar ayı ilə müqayisədə pərakəndə ticarət dövriyyəsi real ifadədə müəssisələr üzrə 31,4 faiz artmış, fərdi sahibkarlar üzrə 0,5 faiz, bazar və yarmarkalarda 5 faiz azalmışdır.



2019-cu ilin yanvar ayında əhalinin hər nəfərinə düşən orta pərakəndə ticarət dövriyyəsi 293,8 manat və ya 2018-ci ilin müvafiq ayının göstəricisindən nominal ifadədə 8,1 manat çox olmuşdur. Ticarət şəbəkəsində bir ölkə sakini orta hesabla ay ərzində 147,6 manatlıq ərzaq məhsulları, içkilər və bütün məmulatları, 146,2 manatlıq qeyri-ərzaq məhsulları almışdır.

Samirə ƏLİYEVA, "Xalq qəzeti"



Seysmoloji Xidmət Mərkəzi bəyanat yaymışdır

Bəyanatda bildirilir ki, fevralın 5-də Ağsu və Şamaxı rayonlarında baş verən zəlzələlərdən sonra ərzaqda aftershokların qeydə alınması davam edir. AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzi tərəfindən zəlzələ bölgəsində hiss olunan aftershokları və hazırkı vəziyyətlə bağlı ictimaiyyətə müntəzəm olaraq məlumat verilir. Təəssüflə qeyd etmək istəyirik ki, sosial şəbəkələrdə bəzi insanlar əhali arasında yersiz təxribat və təşviş hissi yaratmaq məqsədi ilə Azərbaycanda güclü və dağıdıcı zəlzələlərin olacağına dair əsassız məlumatlar yayırlar. Bu isə insanlarda yersiz qorxu və narahatçılıq yaradır.

Respublika Seysmoloji Xidmət Mərkəzinin bəyanatında daha sonra deyilir ki, zəlzələ bölgəsində aftershokların davam etməsinə baxmayaraq, hər hansı güclü və dağıdıcı zəlzələlər gözlənilmir. Əvvəlcədən də bildirdiyimiz kimi qeydə alınan aftershoklar arasında hiss olunanların olması

mümkündür və bir neçə belə təkan qeydə alınıb. Bu barədə ictimaiyyətə RSXM-nin rəsmi internet sahifəsi www.seismology.az və KİV vasitəsi ilə operativ şəkildə məlumatlar çatdırılır. Hazırda bölgədə seysmoloji

nin informasiya şöbəsinə (+994) 012 492-34-57 nömrəli telefon vasitəsi ilə müraciət edə bilərlər.

"Xalq qəzeti"



Hindistanın paytaxtı Yeni Dehli'dəki "Arpit Palace" hotelində baş vermiş yanğın nəticəsində ölənlərin sayı 17 nəfərə çatıb.

Yanğın baş verən zaman hoteldə 150 nəfər müasir olub. Məlumatla görə, 34 nəfər xilas edilib, 30 nəfər isə xəsarət alıb. Yanğından xilas olmaq məqsədilə pəncərədən tullanan iki nəfər də ölüb. Yaralıların hamısı xəstəxanaya yerləşdirilib.

Hotelin damında icazəsiz terras inşa olunub. Yanğının qısa qapanma nəticəsində terrasda baş verdiyi bildirilir. Ölənlərin əksəriyyəti tütütdən boğulub. Hadisənin səbəbləri araşdırılır.



Qanunvericilər Nyu-Yorkun iki ştata bölünməsinin məqbul olub-olmaması məsələsinə müzakirə

edirlər. Bu dəfə diskussiyayı Bataviyadan olan respublikaçı Stiv Houli başlayıb.



O, bununla əlaqədar referendum keçirilməsini təklif edib. Onun fikrincə, məhz bu referendum vasitəsi ilə sakinlər "əyalətin" "Böyük Alma"dan ayrılıb-ayrılmaması məsələsinə həll edəcəklər. Stiv Houli təklif edir ki, referendum bülleteninə belə bir sual daxil edilsin: "Nyu-York iki ştata bölünməsi?" Seçicilərin bölünməyə tərəfdar olacağı təqdirdə bölgü həyata keçirilə bilər.

Demokratlar Partiyasından Şon Rayan respublikaçı Stiv Houlinin təklifini tənqid edərək bildirib ki, bölgü baş versə, əyalətin vəziyyəti pisləşər.

"Xalq qəzeti"

Nyu-York ştatında bir neçə onillik bundan əvvəl başlanan debatlar yenidən gündəmə gəlib.



Ermənistan atəşkes rejimini 21 dəfə pozub

Ermənistan silahlı qüvvələrinin bölmələri sutka ərzində cəbhənin müxtəlif istiqamətlərində atəşkes rejimini 21 dəfə pozub.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən bildiriblər ki, Ermənistan Respublikası Noyemberyan rayonunun Voskepar kəndində və ədsiz yüksəkliklərdə, Krasnoselsk rayonu ərazisindəki ədsiz yüksəkliklərdə yerləşən mövqelərdən Azərbaycan Respublikasının Qazax rayonunun Kəmərlı və Quşçu Ayırım, Gədəbəy rayonunun Zamanlı kəndlərində və ədsiz yüksəkliklərdə yerləşən mövqelərimiz atəşə tutulub.

Tərtər rayonunun işğal altında olan Göyax, Yarımcı, Ağdam rayonunun Baş Qorvənd, Şirvanlı, Sarıcalı, Xocavənd rayonunun Kuropatkino, Füzuli rayonunun Aşağı Veysəlli və Horadiz kəndləri yaxınlığında, həmçinin Goranboy, Tərtər və Füzuli rayonları ərazisindəki ədsiz yüksəkliklərdə yerləşən mövqelərdən də ordumuzun mövqelərinə atəş açılıb.

AZƏRTAC

